

UDİD üzrə FAQ

1. UDİD Proqramına nə vaxt qoşulmaq olar?

Tələbə UDİD Proqramına təhsilinin üçüncü semestrindən etibarən qoşulur.

2. UDİD Proqramına digər tədris dilində qoşulmaq olarmı?

Tələbə xarici dil biliyini sübut edən sənədi olarsa və ya universitetdə keçiriləcək xarici dil imtahanından yüksək nəticə əldə edərsə UDİD proqramına özünün tədris dilindən fərqli dildə iştirak edə bilər.

3. Digər ali təhsil müəssisəsində təhsil alan tələbə UDİD Proqramına qoşula bilərmi?

UDİD Proqramının iştirakçısı UNEC tələbəsi olmalıdır.

4. UDİD və Minor Proqramlarının hər ikisinə qoşulmaq olarmı?

UDİD və Minor Proqramlarının yalnız birinə qoşulmaq olar. UDİD Proqramını hər hansı səbəbdən yarımçıq qoyan tələbə, şərtlər uyğun gələrsə ikinci təhsilini MINOR Proqramı çərçivəsində davam edə bilər.

5. UDİD Proqramı üzrə nə qədər ödəniş olunur?

Ödəniş, tələbənin UDİD ixtisası üzrə dinlədiyi fənlərin kredit sayına uyğun olaraq həmin ixtisas üzrə bir kredit üçün nəzərdə tutulmuş təhsil haqqına əsasən müəyyən edilir. Proqram üzrə maksimum kredit sayı 60-dır.

6. Proqramın ödənişi nə zaman həyata keçirilir?

UDİD proqramı fənlərinin tədris olunduğu semestrlərin əvvəlində kredit sayına uyğun olaraq ödəniş edilir.

7. UDİD proqramında ödənişsiz oxumaq üçün şərtlər hansılardır?

UNEC-ə 700 bal toplayaraq qəbul olan tələbələr tam ödənişsiz, UNEC-ə 600-dən yuxarı bal toplayaraq qəbul olan tələbələr 50% güzəştə təhsil ala bilərlər.

8. UDİD Proqramı ixtisası üzrə də ikinci təqaüd müsabiqəsində iştirak etmək olarmı?

Tələbə yalnız birinci ixtisası üzrə təqaüd müsabiqəsində iştirak edə bilər.

9. UDİD Proqramından yaranan akademik borclar üzrə təkrar imtahan vermək olar?

UDİD Proqramı üzrə akademik borcu yaranan tələbə Yay semestrinə və təkrar imtahanlara qeydiyyatdan keçə bilər.

10. UDİD Proqramına qoşulduqdan sonra birinci ixtisas üzrə təhsili dayandıraraq UDİD ixtisas üzrə davam etmək olarmı?

Tələbəyə UDİD Proqramı üzrə diplom yalnız birinci ixtisasdan məzun olmaq şərti ilə verilir.

11. UDİD Proqramına qoşulduqdan sonra hər hansı səbəbdən çıxmaq olarmı?

Tələbə öz arzusunu ilə UDİD Proqramından kənarlaşa bilər. Lakin Proqramdan kənarlaşan tələbə yenidən Proqrama bərpa olunmur.

12. UDİD Proqramında iştirak müddəti nə qədərdir?

Tələbə birinci ixtisas proqramından məzun olana qədər UDİD Proqramının iştirakçısı ola bilər.

13. UDİD ixtisası diplomu üzrə magistratura səviyyəsində təhsilimi davam edə bilərəmmi?

UDİD ixtisası üzrə əldə edilən diplom müstəqil şəkildə magistratura təhsilini davam etdirməyə və həmin ixtisas üzrə peşə fəaliyyətini qurmağa imkan verir.

Minor üzrə FAQ

1. Minor Proqramı üzrə neçə fənn dinləmək lazımdır?

Eyni ixtisas qrupuna daxil olan ixtisas seçilibsə 4, fərqli ixtisas qruplarına aid ixtisaslar seçilibsə 5 fənn dinləmək lazımdır.

2. Proqramın ödənişi nə zaman həyata keçirilir?

Minor fənlərinin tədris olunduğu semestrlərin əvvəlində kredit sayına uyğun olaraq ödəniş edilir.

3. Qaçqın və məcburi köçkünlər üçün olan imtiyazlar Minor Proqramı üçün keçərlidirmi?

Minor Proqramında iştirak könüllüdür və bu səbəbdən də imtiyazlar qüvvədə deyil.

4. Digər Ali təhsil müəssisəsindən köçürmə ilə gələn tələbələrin və ya subbakalavrların Minor fənləri üzrə göstəriciləri varsa, Proqram çərçivəsində qəbul edilə bilərmimi?

Minor Proqramı üzrə bütün kreditlər UNEC-də qazanılmalıdır.

5. Akademik borcu olan tələbə Minor Proqramına qoşula bilərmimi?

Proqrama müraciət tarixinə qədər bakalavr proqramının bütün fənləri üzrə kreditlər qazanılmış olmalıdır və ÜOMG 65-dən yuxarı olmalıdır.

6. İki ixtisas üzrə Minor Proqramına qoşulmaq olarmı?

Tələbə bakalavr təhsili müddətində yalnız bir "İxtisas üzrə Minor Təhsil Proqramı"na qeydiyyatdan keçə bilər.

7. Hansı halda tələbə proqramdan xaric oluna bilər?

Tələbə iki semestr ardıcıl Minor fənləri üzrə üzrsüz səbəbdən qeydiyyatdan keçmədikdə və birinci ixtisas üzrə ÜOMG-si 60-dan aşağı düşdükdə Proqramdan xaric olunur.

8. Akademik məzuniyyətə çıxmış tələbənin Minor Proqramından qeydiyyatı silinir?

Əsas ixtisas proqramından akademik məzuniyyət götürmüş tələbənin İxtisas üzrə Minor Təhsil Proqramından da akademik məzuniyyətdə hesab olunur və qayıtdıqdan sonra Proqramda iştirakını davam etdirir.

9. Minor Proqramı fənlərinin nəticələri birinci ixtisas üzrə akademik transkriptdə qeyd olunur?

Minor fənləri üzrə nəticələr birinci ixtisasın diploma əlavəsində və akademik transkriptində qeyd olunmur. Proqramdan məzun olan tələbələrə Minor Proqramı üzrə akademik transkript verilir.

10. Birinci ixtisasdan məzun olmayan tələbə Minor Sertifikatı ala bilər?

Əsas ixtisas proqramından məzun ola bilməyən tələbələrə "İxtisas üzrə Minor Təhsil Proqramı"ını uğurla başa vursalar sertifikatları təqdim olunur.

11. Minor fənnindən yaranan akademik borc təqaüd almağa problem yaradarmı?

Minor Proqramından əldə edilən nəticələr təqaüd müsabiqəsinə təqdim edilən ÜOMG-yə daxil edilmir